

Gələcəkdən gəlmış adam

1953-cü ildə Buenos Ayresdə Nazim Hikmətin şeirlər kitabı nəşrə hazırlayan argentinələr həmkarları giriş sözündə yazılırlar: "Dante İntibah dövründə yeniliyə can atan gənc İtaliya üçün kim idisə, müasir türk dili və ədəbiyyatı üçün də Nazim Hikmət odur". Daha sonra görkəmli çex şairi İrji Taufer bu fikrə istinadən qeyd edirdi: "Təkcə türk dili və ədəbiyyatı üçünmü? Əlbəttə, yox. Nazim Hikmət, eyni zamanda, öz zəngin yaradılığı ilə bəşər sivilizasiyasına misilsiz töhfələr vermiş bir sənətkardır. Onun əsərləri dünya xalqlarının dillərinə çevrilmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır". Təsadüfi deyildir ki, şairin anadan olmasının 100 il- liyi münasibətilə 2002-ci il YUNESKO tərəfindən bütün dünyada Nazim Hikmət ili kimi qeyd edilmişdir. Amma çox təəssüf ki, son dərəcə xoşbəxt bir ədəbi tale yaşamاسına rəğmən, Nazim Hikmət həmdə son dərəcə məşəqqətli həyat yolu keçmişdir. 1957-ci ildə onun 55 yaşı tamam olanda, müxtəlif məhkəmə proseslərində haqqında çıxarılan hökmələr də elə bu qədər idi. Nazim Hikmət bu 55 ilin nə az, nə çox, düz 17 ilini dəmir barmaqlılar arxasında keçirmiştir. Bir saniyənin belə azadlığını hər şeydən üstün tutan insan üçün bunun nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil.

Nazim Hikmət sonu görünməyən həsrət və ayrı-lıqlar şairi idi.

*Məmləkətim, məmləkətim, məmləkətim!
Nə səndə tikilmiş papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şilə malı - son pencəyim
köhnəldi, düşdü çiynimdən.
Sən indi qalmışan ancaq
saçlarınızın ağında,
ürəyimin infarktında.
Alnumın qırışlarından, məmləkətim!
Məmləkətim, məmləkətim!*

Nazim Hikmət Türkiyədən ayrıldıqdan sonra ən böyük təsəllini Azərbaycanla bağlılıqda tapır. Onun ilk şeir kitabı - "Günoşı içənlərin türküüsü" Bakıda nəşr olunur. Zaman keçidkə, pyesləri ("Kellə", "Bir ölü evi", "Yusif və Züleyxa", "Hər şeyə rəğmən" və s.) səhnələrimizdə oynanılır, ssenariləri əsasında Əjdər İbrahimov və Ramiz Əsgərov kimi tanınmış rejissorlar film çəkirlər. Bəstəkar Arif Məlikov şairin librettosu əsasında "Məhəbbət əfsanəsi" baletini yazır və bu balet dünyyanın bir çox ölkələrində uğurla tamaşa yoyulur. Nazim Hikmətin yaradılığında Azərbaycanla bağlı şeirlərin çoxluğu da ("Otuz il sonra", "Mikayıl Rəfiliyə ağı", "Neftə doğru", "Bayramoğlu", "Xəzər dənizi", "Gecə vaxtı Bakı" və s.) diqqəti cəlb edir.

*Yaşılılığı pul-pul, göylüyü azacıq...
Keçdim Xəzər dənizindən
onun ipəkli bir gündündə.
Durmuşdu gəmimizin önündə
qapı kimi apaçıq.
Hansi dəniz onun kimi qapalı,
Hansi dəniz onun kimi
dənizlərdən xəbərsiz,
hansi dəniz onun kimi tək-tənha...*

Nazim Hikmətdə vətən həsrəti o qədər güclü idi ki, o, özünü hətta doğma Bakıda da tənha hiss edirdi. Baxmayaraq ki, burda çoxlu dostları vardı: Səməd Vurğun, Mikayıl Rəfili, Rəsul Rza, Süleyman Rüstəm, Əkbər Babayev, Toğrul Nərimanbəyov və s.

Nazim Hikmət, Cəfər Cabarlinın məzarı başında çəkdirdiyi hüzn və kədər dolu şəkli istisna olmaqla,

əksər şəkillərində şən və gümrahdır. Bu şəkillərə baxanda, istər-istəməz, düşünürsən ki, səksən, doxsan, bəlkə də yüz il yaşaya bilərmiş. Amma belə olmadı, Nazim az, lap az - 61 il yaşadı, özü demişkən, "sol məməsinin altındakı cəvahir" əhdə xilaf çıxdı və vaxtsız dayandı...

Nazim Hikmət bəşəri şairdir. Onun əsərlərində, istər türk olsun, istər ərəb, istər macar olsun, istər ispan, bütün dünya xalqlarının sevinc və kədəri öz təcəssümünü tapmışdır. 1945-ci il avqust ayının 6-da (Xirosimaya və Naqasakiyə bomba atılan gün) yapon xalqının başına gələn müsibəti, bəlkə də, heç kim Nazim Hikmət kimi təsirli qələmə almamışdır ("Yapon balıqçısı", "Qız çocuğu", "Buludlar adam öldürməsin" və s.). Hökmən qeyd etmək lazımdır ki, bu sevgi qarşılıqlı olmuşdur: Nazim Hikmət insanların sevdiyi kimi, insanlar da Nazim Hikməti sevmışlər. Məsələn, yapon məktəbliləri onu ölümsüz elan etmiş, hər il yanvar ayının 15-də doğum günü münasibətilə Moskvadakı evinə təbrik məktubu göndərmişlər. Bu ənənə, aradan illər keçməsinə baxmayaraq, bu gün də davam edir.

Nazim Hikmətin son şeirlərindən ("Cənaza mərasimi", "Yorulduñ yükümü çəkməkdən", "Veraya" və s.) hiss olunur ki, o, ölümün gəldiyindən duyuq düşmüşdür. Bunu Veraya yazdığı şeirdə də açıq-aydın görürük.

*Gəlsənə dedi mənə,
Qalsənə dedi mənə,
Gülsənə dedi mənə,
Ölsənə dedi mənə.*

*Gəldim,
Qaldım,
Güldüm,
Öldüm.*

İrji Taufer Nazimin ölümünü belə xatırlayır: "Bu ağır xəbəri eşidən kimi təyyarə ilə Moskvaya uçdum, özümü dəfn mərasimino çatdırıldım. O, tabutun içində də Moskvadanın ən gözəl kişi idi. Qəribədir, ölüm onun rəngini dəyişməmişdi, sanki buna gücü çatmamışdı..."

Aradan illər keçəndən sonra həyat yoldaşı Vera Tulyakova türk şairi Abdulla Qədiri ilə səhbətində deyir: "Nazim Hikmət gələcəkdən gəlmış bir adam idi və öz şeirləri ilə də bizi gələcəyə hazırlayırdı. O, işini gördü və gələcəyə getdi."

Səhv etmirəmsə, 1980-ci il idi. Moskvada - M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan tələbələrimizlə birlikdə, qarlı bir gündə Nazim Hikmətin əbədi uyuduğu "Novo deviči" dəki qəbrini ziyanat etməyə getdik. Çox təsirləndim və sonralar bir şeir yazdım.

*Ağır-agır yağır qar,
Fağır-fağır yağır qar;
Yağır İstanbulun küçələri,
Yağır Bursa həbsxanası...
İslanır
"Novo deviči" dəki
qəbirlərin mərmər əyni,
Dikəlin, ustad,
yasdıq kimi,
başınızın altına
qoymaq istəyirəm Türkiyəni...*

Əlbəttə, bu, poetik bir təsəlli idi və düşünürdüm ki, şairin ruhu məhz bu "yastıq"da rahathlıq tapa bilər...